

Lətifə Əhmədova¹³
KURT VONNEGUTUN "SALLAQXANA NÖMRƏ BEŞ VƏ YA USAQLARIN XAÇ YÜRÜŞÜ" ROMANININ MÖVZU VƏ İDEYA XÜSUSİYYƏTLƏRİ

XX əsr ABŞ ədəbiyyatının görkəmli nümayəndəsi Kurt Vonnegut dövrün ədəbi tendensiyaları və ictimai-siyasi həyatına orijinal müasibət göstərən yazıçılardan biri olmuşdur. Məşhur ədibin "Slaughterhouse-Five, or The Children's Crusade" - "Sallaqxana nömrə beş və ya usaqların xaç yürüşü" (1969) romanı istəvə estetik keyfiyyətləri, istərsə da real hadisələrə fərqli yanaşma baxımından əhamiyyəti əsərlərdəndir. Dünya insanı falakətinin ən bariz formalarından olan mühəharibənin romanda Qara yumor texnikası, ironiya ilə bedii əksi, özünaməxsus ədəbi üsullar ilə ifadəsi romanın önməli cəhətləri olmaqla K.Vonnegutun yaradıcılığında xüsusi bir mərhələyə keçidi təmin etmişdir. "K. Vonnegut çoxları üçün qeyri-mümkün görünən bir seylə qarşılaşmışq üçün yumorundan istifadə edir ki, bu da insan varlığı üzərində qəti nəzarətin olmaması düşüncəsinin ifadəsi anlanımlı daşıyır. Onun yumorunu dünyani anlaşaqla çalışmaq niyyətlərimizə mane olan gündəlik hadisələrin absurdluğunu ehtiva edir və bəlkə də Vonnegutu bu cür yumorun ustası edən onun absurdluq üzərində absurd, hekayə üzərində hekayə qurma bacarığıdır ki, bu da sonda oxucuya daha çox qaranlıq bir öyd-nəsihət kimi görür" [4, s.56].

Burada yazılıçı "ölüm, xəstəlik və ya mühərabə kimi narahatedici və ya ağır mövzularla, əsas etibarilə, incitməyə və şoka salmaqla hesablanmış bir şəkildə acı əyləncə ilə yanışır" [3,s.36]. U.Şou, haqqı olaraq, yazar ki, Joseph Heller, Ken Kesey, Tomos Pinçon və Kurt Vonnegut kimi çağdaş romançılar ətrafdakı absurdları çatdırmağa və komik formada təqdim etməyə çalışırlar [6,s.13].

"Sallaqxana nömrə beş və ya usaqların xaç yürüşü" romanı, müəyyən mənəda, avtobiografik xarakter daşıyır. Bunu romanın ilk cümlələrindən da müşahidə edirik: "Az-çox gerçək hekayədir bu. Ya da mühərabə ilə bağlı heç bir şey həcqiqtən uzaq deyil. Başqasının çaydanını götürdüyü üçün güllələrin birini təndim Drezdəndə. Savaşdan sonra şaxsi düşmənlərinə kiralıq qatılıq öldürdəcəyini söyləyən digərini də... Bütün adları dəyişdirmiş" [9, s.13]. K. Vonnegut 1940-1942-ci illərdə Kornel Universitetində kimya və biologiya üzrə təhsil almış, bir il sonra isə ordu tərəfindən mühəndislik təhsili almaq üçün Carnegie Mellon Universitetinə göndərilmüşdür. İkinci Dünya mühərabəsi zamanı o, almanlar tərəfindən əsir götürülmüş və o dövrde heç bir hərbi statusu olmayan Drezdəndə Bülge Döyüşündə iştirak etmək üçün Avropaya göndərilmiş və savaş bitənə kimi əsirlilikdə qalmışdır. Yazıçının bir sıra əsərlərində Drezdəndəki dəhşətli hadisələr, mühərabə falakətləri öz əksini tapşa da. "Sallaqxana nömrə beş" romanı birbaşa sözügedən faciaya həsr olunmuşdur. Yazıçının bu romanın ilk sohifələrində də dile gotürmüdü: "İllə boyu müasibətənən olduğum adamlar tez-tez məndən nə üzərində çalışdığını soruştururlar. Onlara yazdığım en önməli şeyin Drezden haqqında kitab olduğu cavabını verərdim... "Bu savaşa qarşı kitabdır? "Bəli" dedim, elə hesab edirəm" [9, s.15].

Təsədüfi deyil ki, əsər 1969-cu ildə Vietnam mühərabəsinə (1954-1975) ABŞ-in cəlb olunduğu il yazılmışdır.

İkinci Dünya mühərabəsi döyuşlərində iştirak edən və 1945-ci ildə Almanıyanın Drezden şəhərinin bombardlanması zamanı yeraltı sallaqxanada əsirlilikdəyən yazılıçı bu faciəli hadisənin şahidi olmuşdur. Roman yüz otuz beş mindən çox insanın ölümü ilə nəticələnən həmin hadisənin bəhs edir, K. Vonnegutun mühərabəyə təqnid münasibətini göstərir. ABŞ ictimaiyyəti və mətbuatunda geniş şəkildə şəhərinə icazə verilməyən bu hadisə bədii ədəbiyyatda insanlıq qarşı qəsd kimi qiymətləndirilirdi. K. Vonnegut ikinci Dünya mühərabəsində Drezdən şəhərində yaşadığı qorxunc tacribələri uzun illar vəzənə çələşmiş və "Sallaqxana nömrə beş" i bitirənə qədər bir neçə dəfə cəhd etdiyini söyləmişdir. "İyirmi üç il əvvəl ikinci Dünya mühərabəsindən qayıdında Drezdənin dağılılmamasını təsvir etməyin asan olacağını düşünürdüm. Çünkü işimin sadəcə gökklərimi yaxımdan ibarət olacağının inanırdım. Eyni zamanda, mövzu belə çox geniş olduğuna görə bir şəhər əsir yəzənəyi, heç olmaza, çoxlu qazanmağı umurdum. Lakin o zamanlar Drezdənə bağlı çox as söz gelirdi ağlıma, daha doğrusu bir kitabı yetəcək qədər deyildi" [9, s.14]. "Buna səbəb təkcə bombardiman hadisəsi ilə bağlı vaddəsin yeterliyliyə deyildi, həmifaciə illədir ki, ABŞ hökuməti tərəfindən çox məxfi hesab olunurdu" [1, s.34]. Mühərabə dəhşətləri K. Vonnegut tərəfindən istehza ilə ifadə olunduqca insan hayatının ucuzluğu acı bir həqiqət kimi ortaya çıxır: "Mənəcə kitabın kulminasiya nöqtəsi zavalı Edgar Derbinin qurşuna düzülməsi olacaq" dedim. Qorxunc bir yumor var bu olayda. Büyük bir şəhər yanib kül olur və on minlərcə insan ölürlər. Bir amerikalı əsər çaydanı oğurladığını görə dağılıtlar arasında yaxalanıb tutulur və qanunlara uyğun olaraq ittiham olunur. Sonra isə güllələrən" [9, s.17].

Romanın əsas qəhrəmanı Billi Pilgrim hərbi əsir kimi Drezdənin yeraltı sallaqxanasında saxlanılmışdır və bombardman zamanı sağ qalan azsaylı insanlardan idir.

Bir səra romanlarında olduğu kimi "Sallaqxana nömrə beş və ya usaqların xaç yürüşü" əsərində də K. Vonnegut postmodernizm ədəbi üsullarından, fantastiya, somvolizm, fantastika və istehzadan istifadə etmişdir. Carl Harris öznəlinin "Contemporary American Novelists of the Absurd"- "Absurdun müasir Amerika romançıları" kitabında həyatın çoxsaylı reallliqları və parodiyanın istifadə haqqında yazar: "Həyat... hər hansı nizam-intizam tətbiqinə müqavimət göstərir, cənubi onun reallliqları çoxsaylıdır. Bu çoxsaylı mənaları sıralamaq cəhd, istehza ilə edilmədikcə reallığın səxtalasdırılması ilə nəticələnir [...], belə bir dünyada reallıq yoxdur, ancəd reallliqlər var. Parodiya təkcə ədəbiyyatın (yaxud tarixin, fəlsəfənin və ya dinin) hayatı dərk iddialarını lağla qoymur, həm də parodiya edilən sənət formasında əks olunan nizamlı bir kainatın görünüşünü rədd edir" [9, s.25-26]. Romanda obrazlardan biri olan Eliotin psixiatra dediyi sözləri bu fikirlərə təsdiq edir: "Düşünürəm ki, siz çoxlu gözəl yenilər yalanlar uydurmali olacaqsınız, başqa halda insanlar yaşamaq istəməyəcəklər" [9, s.100].

¹³ Gəncə Dövlət Universiteti, letife.ahmedova64@mail.ru

Mühərabə vəhşilikləri romannda qeyd olunan ədəbi yollarla ifadə olunur, yazıçının tendensiyası çox zaman dolayısı, bəzən isə birbaşa göstərilərək humanizmi sorgulayır: "Irqi, milli və hətta milli doqmalar kimi stüni ayrı-seçkililiklərə insanın verdiyi önmə onu bütün insanları birləşdirən təmumlu başçılıyətə məhəl qoymamaga məcbur edir" [5,s.54].

Yazıçının oxucularla təsdiq etdiyi də özünaməxsus xarakter daşıyır: "Böyük bir auditoriya üçün yazmağa başladım. Əgər pis bir iş görməşməsə, iyirmi dörd saat arzında çox seyi yaxaladım" [10, s.260] deyən K. Vonnegut ən ağır mövzuları bəs səda şəkildə oxuculara çatdırmağa nail olmuşdur. "K. Vonnegutun yazı təslübü güclü auditoriya hissə ilə formalıdır. O bilir ki, insanların çoxu oxucu deyil və ona görə də onların maraqlı saxlamaq üçün qısa və səda üslubda yazmalıdır. - Oxucunun itə biləcəyi cümlələrdən qaçırıram... Mən kitablarımı oxumağı asanlaşdırılmışam, diqqətlə durğu işarələ ilə, çoxlu boşluqlar qoymuşam" [2, s.48-də]. Təsədüfi deyil ki, yazıçı təsvir etdiyi hadisələri sonladırmaq üçün bütün roman boyu "bələ-bələ işlər" ifadəsindən istifadə edir. Digər planetçiləri simvollaşdırın Tralfamadorluların ölüm fəlsəfəsi yazının yumor və ironiyasının aydın ifadəsi məqsədində iddia olunur. "O, kitabda kiminsə ölümüñü eşidəndə "sadəcə ciyinlərini çəkib Tralfamadorluların ölü insanlar haqqında dediklərini söyləyir ki, bu da "bələ-bələ işlər" [9, s.27]. Yazıcı "bu ifadəni kitabda yüz dəfədən çox işlədər" [1, s.27] K. Vonnegutun bu ədəbi üsuldan istifadəsinin iki mühüm cəhəti müşahidə olunmaqdadır. Bir tərəfdən yazıçı mühərabə, insan qırğını, bombardmanın səbəb olduğu faciələrinin dəhşətini qara yumorun dili ilə açmağa çalışır. Ölümə qarşı ironiya, əşlinda, ölümü adı hala əvvərən savaşların təqnididir. Digər tərəfdən, romanda Tralfamador adlı bir başqa planetdən, oranın sakınıları onun Tralfamadorluların fəlsəfəsindən də bəhs olunmaqdadır. "Tralfamadorda öyrəndiyim ən önməli şey adamın əldükədə sadəcə olmuş kimi görünənədir. Keçmişdə yaşamağa davam edər, buna görə də cənəsində ağlamaq çox gülinəndir. Bütün anlar, keçmiş, bu gün və göləcək hər zaman var olmus, sənsuzadık də var olacaqdır. Tralfamadorluların bu düşüncələri fərqli, zamanları əhatə edə biləcək qabiliyyətdədir" [9, 45] deyən yazıçı "dəqiqələrin təsbeh dənələri kimi bir-birini izlədiyi və keçidkən sonra bir daha geri gəlməyəcəyinə inanmaq biz dünyahının yanlışından başqa bir şey deyil [9, 45] qərarına gəlir və yazar: "Tralfamadorlu bir ölü qarşısında ölümün xüsusi o an pis durumda olduğunu, lakin eyni adamın bir çox başqa anlarında sağlam-salamat yaşadığını düşünməkla kifayətlər. Bu gün birinin öldüyüni eştidikdə yalnız ciyinlərimi çəkər və Tralfamadorluların ölüllər haqqında söylədikləri bu sözləri təkrarlayaram: "Bələ-bələ işlər" [9, 45]. "Hər şey yaxşıdır və hər kəs öz işini görməlidir. Mən bunu Tralfamadorda öyrəndim" [9, s.189] deyən yazıçı əsərin fəlsəfəsini ifadə edir.

Buna görə də romanda süjetin zaman keçidləri arasında itdiyini müşahidə edirik ki, bu da K. Vonnegutun romanda istifadə etdiyi özünaməxsus ədəbi üsullardandır. "Vonnegutun texnikasının digər diqqətəlayiq cəhəti qeyri-adi quruluşdan istifadə etməsidir. Onun romanlarında flashback və fləş-forwardlardan istifadə önmə çıxır. Məsələn, "Sallaqxana nömrə beş" in süjetinin başlangıcı dəqiq toxumın etmək çox çatdırır. Kitabın birinci bölməsində kitabın yazılımasının çətinliyindən danışılır, ikinci fəslin birinci abzásında isə o, süjetə başlayır, lakin süjetin dəqiq na vaxt başladığını bilmirik" [1, s.17].

"Sallaqxana nömrə beş və ya usaqların xaç yürüşü" romanında fantastik elementlər də diqqəti cəlb edir. Lakin K. Vonnegutun bu romanı, eləcə də elmi fantastika elementlərinin olduğunu və bəzi tədqiqatçıların elmi fantastika təsluba aid etdiyi əsərlərinə birmənli şəkildə elmi fantastik əsər kimi yanaşmaq mümkün deyil. Yazıçı həmin massajı 1965-ci ildə yazdığı "Elmi fantastika" essesində öz münasibətini bildirmiştir: "1952-ci ildə "Player Piano" nünn rayçılardından elmi fantastika yazıçısı olduğumu öyrəndim [...]. O vaxtdan bəri men elmi-fantastik fayl qutusunun inadkar sakını olmamış və böyük cəhdə siyirtmədən çıxmışım, cümlə bir çox ciddi tənqidçilər bunu müntəzəm olaraq pisuar kimi görürər" [10, s.144]. Stenli Scatt yazıçıını "mütəxəlif vaxtlarda orta səviyyəli elmi fantastika yazıçısı, sosial satirik, qara yumorcu və böyük bir romançı kimi" qiymətləndirmiştir [8, s.9]. Ernest V. Ranli isə qeyd edir: "Vonnegut bəzən hekayələrinə fantastiya əlavə edir, halbuki sərf elmi fantastika yalnız müəyyən bir elmi fərziyyə daxilində mümkündə olana icazə verir. Vonnegut vəhşi qara yumor əlavə edir, əksər elmi-fantastiklər isə cansıxılıq dərəcəsinə qədər ciddidir. Vonnegut, ümumiyyətlə, fərqli bir manə və ədəbi sinif əlavə edir. Və nəhayət, Vonnegut mühərabə, sülh, texnologiya, insan xoşbəxtliyi haqqında əsl insani suallarla məşğul görünür. O, hətta acı bir şəkildə antiməsi, antitexnologiya, antıelmlər. Şübhəsiz ki, o, artıq adı bir elmi fantastika oyunu deyil" [1, s.7-8].

C. Simpson də maraqlı fikirləri irəli sürür: "İddia edirəm ki, Kurt Vonnegut elmi fantastika yazıçısı olmaqdən çox uzağa gedən bir yazardır, onun əsərləri diqqətlə oxundugunda son nəticədə elmi fantastikada mövcud olan təhlükeli fikirlərə qarşı xəbərdarlıq edir. Onun kanonunun mərkəzində elmi fantastikanın bəşəriyyəti yalan reallıqlarla və utopik comiyyətlər üçün olmayı və bəlkə də mövcud ola biləyin boş vədlərlə doldurmağa qadir olduğu anlayışı dayanır. "Allah canınızı sağ əlsən, Cənab Rozuoter" (1965), "Sallaqxana nömrə beş" (1969) və "Cəmponentlərin şəhər yeməyi" (1973), Vonnegutun Troutean trilogiyası kimi. Bu romanların her birində Kilgore Troutun elmi fantastika romanlarında tapılan fikirlər Vonnegutun qəhrəmanlarının reallıqlarını təhrif etməyə müvəffəq olur. Hər bir romanı yaxından araşdırıqda məlum olur ki, Vonnegut Trout vasitəsilə elmi fantastikanın oxunub reallıq kimi şəhər edildiyi təqdirdə onun əsasında duran təhlükələri dərk edir" [7, s.262]. Maykl Krayton elmi fantastikanın dəhşətli sayır və K. Vonnegutun ondan əsasında duran təhlükələri dərk edir" [6,s.7]. C.Harris yazar ki, K. Vonnegut ilk iki romanından sonra özünü elmi fantastik yazıçı kimi qələmə verməkdən xilas olub, bəlkə ki, Vonnegutun dediyi kimi "mən düşünürəm ki, bu, oxucu auditoriyamı daşaldır" [5,s.53].

Qeyd olunan fikirlərdən də bəlli olduğu kimi K. Vonnegutu sirf elmi fantastik yazıçı hesab etmək olmaz, ədib elmi fantastikaya bəli istehza ilə yanaşmış, onu qara yumor texnikasına tabe etdimişdir. "Sallaqxana nömrə beş" filminde Eliot Rosewater və Billi həyatı mənəsiz görürər və mühərabədəki dəhşətli tacribələrə görə həyatdan hazz almırlar, buna görə də yaşa biləcəkləri foma ilə özlərinə yeni bir dünya yaratmaq üçün elmi fantastika ilə məşğul olurlar" [1, s.28].

Roman brinci şöxsü diliindən təhkiyə edilir. Mühərribədən qaydırıb, ailə qurdugunu və usaqlarının doğuldugunu söylədiğən sonra o, özünü belə təqdim edir: "Yon Yonsundur adım, Viskonsində çalışıram, bir böyük mişar zavodunda" [9, s.20]. 1967-ci ildə silah dostu Bernard V.O. Hare ilə Birlikdə Drezdenə gedir və əsir qaldıqları sallaqxanaya bərçəkirlər. Mühərribə, xüsusilə də Drezden bombardmanı haqqında kitab yazan təhkiyəçinin dili ilə yazıçı savaşa qarşı düşüncələrini ifadə etmişdir: "Daha o zamanlar Drezdenə bağlı kitab yazardım... Çox az amerikalı bunun Hiroşimadan daha çox öldürdücən olduğunu bildir" [9, s.23]. Yazıçı faciənin mümkinlərin qədər geniş ictimaiyyətə tam dolğunluğu və ağırlığı ilə çatdırılmaq istənmədiyi bu yolla oxucuya sizdirməga çalışmışdır.

Drezdenin bombalanması roman içində yazılın romanın əsas mövzusu olduğu üçün təhkiyəçi hadisenin araşdırması prosesini da təsvir edir. Bu araşdırmadan doğan ritorik və birbəşə suallar faciəyə sabəb olan siyasi qüvvələrə qarşı yönəlmüşdür: "Drezdenin bombalanması ilə bağlı detalları öyrənmək üçün hava qüvvələrinə məktub yazdım: Bombardimanı emrinə kim vermişdir, neçə təyyarə hava axınında iştirak etmişdir, sabəbi nədir, bundan hansı istenilen nəticələr əldə edilmişdir, falan, filan. Mənim kimi xarici işlər üzrə əməkdaşlardan biri məktubuma cavab verdi. Üzüntülərini dila gətirdi, amma məlumatlar hələ də çox gizli idi. Məktubumu yüksək səslə arvadımı oxudum: "Gizlimi? Aman Allahım, kimdən gizlidir" [9, s.24].

Romanın adının ikinci hissəsi da yazıçının savaşlara qarşı nifrətinə simvollaşdırır. Bunu yazıçı təhkiyəçinin müharibə dostu Harenin arvadının münasibətində çıxış edərək ifadə etmişdir. Yon Yonson savaş haqqında kitab yazdığında günlərdə həmin hadisələri xatırlamaq və daha yaxşı canlandırmaq üçün dostunun evinə getdiğən qadın iki kişinə timsalında müharibəyə nifrəti ifadə edir, müharibəyə həsr olunmuş film və kitablardan savaşa təhkiyə etdiyini, "hər şeyi anladım. Onu qəzəbləndirən müharibədir. Uşaqların və başqalarının övladlarının müharibələrdə ölməsinə istəmirdi və savaşları, qismən də olsa, kitablarda filmlərin qeyiciliğindirdiğini inanırdı" [9, s.29] yazdığını sonra təhkiyəçi romanını yazmanın çətinliklərini və səbəbinifadə edir: "Mən də ona söz vermək üçün sağ əlimi qaldırdım: "Meri" dedim, "romanımın bir günə bitəcəyini sanıram. Bu günə qədər hamisini zibil qabına atdıgum beş min shifə yazmışam. Amma işin əhdəsindən gəlsəm, səzə şərəf sözü verirəm ki, romanda Frank Sinatra və Con Vayne tipli adamlar olmayacaq. "Bir şey dala söyləyim". dedim, buna "uşaqların solib yürüyü" adını verəcəm" [9, s.29]. Burada Səlib yürüşlərinə güclü bir istehzinin olduğunu da mütəhabidə edir. K.Vonnequt insanların fəlakətindən səbəb olan bütün yürüşləri öz safira və koşkın təqidindən məruz qoyur. Qeyd edək ki, Frank Sinatra və Con Vayne müharibə mövzulu filmlərdə qəhrəmanları canlandıran aktyorlar olmuşlular.

K.Vonnequtun romanlarında bir sıra digər əsərlərə və tarixi mənbələrə istinad etmək və ya onlardan bəhs etmək səciyyəvi cəhdədir. Yazıçı Drezden hadisəsini Səlib yürüyü ilə müqayisə etdiyi zaman hadisənin tarixi köklərinə seyahət edir. Bunu üçün təhkiyəçi hüquq doktoru Carlis Mackayin 1841-ci ildə naşr olunmuş "Qeyri-adi xalq inancları və kütlənin korluğ" kitabına müraciət edir. Yazıçı xüsusi diqqət qatdırır ki, Carlis Mackay Səlib yürüşlərinə keşkin təqidindən yanaşmış, uşaqların solib yürüyüni isə on digər solib yürüşlərindən dəha çox nifrətəliyiq bilmişdir. Bu baxımdan, romanda sözügedən itabədən önemli sitatlar da yer almışdır: "Tarix biza görkəmli bir bayanatla salibçılın bir göz yaşı və qan yolu boyunca təkibitlər bir fanatik tərəfindən idarə olunan cahil və vəhşi adamlardan başqa bir şey olmadıqlarını öyrədir. Buna əks olan əsasən isə onların dindarlığından uzun uzun danışır. Məziyyətlərinin, mənfiətdən uzaq olduqlarını, ölümsüz bir şərəf daşıqları və xristianlıq böyük xidmət göstərdiklərinin həyacanlı şəkildə təsvir edir" [9, s.30].

"Qeyri-adi xalq inancları və kütlənin korluğ" kitabından bəlli olur ki, uşaqların səlib yürüşünün 1213-cü ildə iki keşşəf Fransa və Almaniyada yeniyetmələrdən ibarət bir ordu toplaysıb Şimali Afrikada satmaq düzündükləri zaman başlamışdır. Otuz min uşaq Fələstində çəmənlik ümidi ilə könüllü yola düşdü: "Təbii ki, bunlar nəhəng şəhərlərdə böyük qruplar halında rastlanılan, pislik və ədəbsizlik dayanışlarıyla görülən, hər şeyi etməyə hazır olan tərkidilmiş və avara uşaqlar id" [9, s.30]. Yazıçı qeyd edir ki, papa III İnnokent də uşaqların Müqəddəs torpaqlara yetişəcəklərindən əmin idi və "biz yatarkən bu halacalar növbədəyəndir" [9, s.30] deyirdi. Bu uşaqların bir qismi yolda dənəz qozalarında öldülər, bir qismi Şimali Afrikada satıldı, az bir qismi isə Cenovaya gəlmis və orada xeyirxah insanlarla rastlaşaraq xilas olmuşdular. K.Vonnequt bu hadisəyə təsdidüf abidələrinin, əlkinci Dünya müharibəsinə bu tarixi hadisə ilə müqayisə edir. Drezdenin bombalanmasını güñahsız insanların fəlakəti kimi dəyərləndirir və Merinin timsalında bütün müharibələrin on çox təsir göstərdiyi uşaqların faciəsindən doğan narahatlıq ifadə olunur.

K.Vonnequt Drezden bombalanmasının insanlığı, mədəniyyətə, hūmanizmə yönəldiyimi göstərmək üçün tarixdə anoloji hadisələrdən bəhs edən mənbələrə müraciət edir. Bu məxsədlərdən biri də Meri Endelin 1908-ci ildə naşr olunan "Drezden, tarix, teatr və muzey" kitabıdır. Burada 1970-ci ildə Prusiyalıların Drezdenə hücumu zamanı şəhərin memarlıq və mədəniyyət abidələrinin məhf olmasına bəhs olunur. K.Vonnequt bu kitabdan da sitatları romanın şəhifələrinə daxil edir: "Drezden qorxunc bir formada yandırılıb dağdıldı. Göte gənc bir tələbə olarkən şəhəri ziyarət edəndə acımacaqlı haldəki daxxıntılarla qarşılaşdırı" [9, s.32]. K.Vonnequt burada siyasi qüvvələrin keçmiş təcrübələrdən tarixi dərs almadiqlarını, əksinə fəlakətləri təkrarlaşıqları göstərməyə çalışmışdır.

Romanın ilk bölümündə təhkiyəçinin Drezden haqqındaki kitabı yazmaq cəhdəri təsvir olunur və bölümün sonunda kitabın bitdiyi haqqında məlumat verilir: "İndi savaşla bağlı kitabımı bitirdim. Bundan sonra yazacağım daha əyləncəli olacaq. Bu uğursuz: əvvəlcədən məlum idi, duzdan bir heykəlin əsəri olduğuna görə. Belə başlayır: "Dinleyin: Billi Pilgrim zamanında ayrıldı. Və belə bitir: Cik-Cik-Cik" [9, s.37]. Romanın ikinci bölümü isə təhkiyəçinin yazdığını romanı təqdim edir. Yazıçı postmodern roman qəlibinə uyğun olaraq roman içində roman təqdim edir, yazar ikiləşir.

K.Vonnequt romanda zaman çevrilmələrindən istifadə edərək maraqlı və orijinal bir qurğu təqdim etmişdir. Romanın qəhrəmanı Billi Pilgrim Yer və yazıcının Tralfamador adı verdiyi iki planet arasında gedis dönüş edən, özündə sosial-siyasi, mənəvi-psixoloji, intellektual cəhətləri birləşdirən bir obradır: "Billi qoca bir dul kimi yatdı və gözlərini

evləndiyi gün açdı. 1955-ci ildə bir qapıdan girdi; 1941-ci ildə başqa bir qapıdan çıxdı. Özünü 1963-cü ildə tapmaq üçün eyni qapıdan bir daha keçdi. Bir neçə dəfə öz doğumunda və ölümündə iştirak etdiyi, türəyi istədiyi zaman aradakı hadisələri ziyarət etdiyiన要说" [9, s.41].

Qeyd olunduğu kimi, avtobiografik cizgilər də malik olan Billi Pilgrim Nyu-York əyalətinin Illium şəhərində bərbər ailəsində doğulmuş, müharibədən öncə həmin şəhərdə eynəkçilik məktəbində altı ay dərs almışdır. İkinci Dünya müharibəsində Avropanadə piyada qüvvələrində iştirak etmiş, almanlar tərəfindən əsir alınmış, 1945-ci ildə dustaqlıdan azad edilirək, ölkəsində qayıtmışdır. Məktəbinə davam edən qəhrəman müdürün qızı ilə nişanlanmış, buraxılış ilində "küçük bir sinir xəstəliyi" [9, s.42]. Qeyd etməlidir. Məktəbi bitirdikdən sonra Illium şəhərində qaynatışının köyməyle öz şirkətini qurmuşdur. 1968-ci ildə Billi Pilgrimin də içərisində olduğu, eynəkçiləri daşıyan təyyarə qazaya uğramış, müsəyyən yaralar almış Billide başqa hər kas olmuspərdə. Qəzədan sonra işini köməkcisi və qızına həvalə edən Billi Pilgrimin həyatındaki dönüñ nöqtəsi oldu: "... kimsəyə xəber vermədən Nyu-Yorka gəldi, radioda bütün gecə davam edən bir yayına qatıldı. Zamandan ayrıldığını açıqladı. 1967-ci ildə bir üçən dairə tərəfindən qaçırıldığını da söylədi. Uçan dairənin Tralfamador planetindən gəldiyini söyləyirdi. Bir heyvanat parkında lüt gəzdirmək üçün aparmışdır onu Tralfamadora. Bir döyünlə qadınla, Cilgin Montana adlı köhnə bir film aktörüsü ilə cütləşdirmişdir" [9, s.43]. Bu hadisə ictimaiyyət tərəfindən maraqla qarşılınmış, qızı Barbara isə atasının psixi xəstə olduğunu düşünmüştür. Billi Pilgrim ilk dəfə qızının toy günü üçən dairələr tərəfindən qaçırıldığını və dünya zamanında saniyənin mində birinin Tralfamadorda uzun zaman olduğunu və buna görə də etrafdacların onun yoxluğununu hiss etmədiklərinə israrla inandırmağa çalışırı. Bu cəhətlər romana müsəyyən qədər fantastik xarakter götirsə də, K. Vonnequt canımıyyətin psixi xəstə hesab etdiyi qəhrəmanının dilindən bir sira həqiqətləri söylədiyi və onlara istehza etdiyi üçün bunu yazıcıının ədəbi gedisi kimi qiymətləndirmək lazımdır. Billi Pilgrim digər planetin və onun əhalisinin xüsusiyyətlərini Illiumun "Xəbər bələdçi" noyaziş məktublarda təsvir edir.

K. Vonnequt Tralfamador planetini yalanlar, fəlakətlər dələ dünənyaya qarşı qoyur: "Artıq onu məşğul edən dünyalıların ruhlarına düzəldici şüselər düzəndikdən başqa bir şey deyildi. Süri ilə itirilmiş və şəşqin ruhun olduğunu düşünündür Billi. Səbəbi də Tralfamadorlu balaca və yaşlı dostları qədər açıq-aydın görə bilməmələriyidir" [9, s.47].

Billi Pilgrimin zamanında ayrılmaması, zaman çevrilmələrini yazıçı yad planetlərin təsiri kimi qiymətləndirir. Qəhrəman ilk dəfə 1944-ci ildə belə bir zaman dəyişkiləyiñ mənzərə qaldığını dəsətirir. Billinin ilk dəfə ikinci Dünya müharibəsində zamanında ayrıldığı göstərilir, orduda keşif yardımçıları olarkən düzənləndikləri bir talmida fiziki mənada önlənlərin dirilərlə bir süfrədə yemək yediklərini xatırlayan qəhrəman o andan zamanında ayrıldığını anlayır, sonradan Tralfamadorlular ölüm haqqında düşüncələri ilə bunu təsdiq edir.

Göründüyü ki, Kurt Vonnequt "Sallaqxana nömrə beş və ya uşaqların xəc yürüyü" romanında fərqli ədəbi üsullardan istifadə etmiş, orijinal bədii qurğu ilə ikinci Dünya müharibəsində, xüsusilə də Drezden şəhərinin bombalanması zamanı ayrıldığı göstərilir, orduda keşif yardımçıları olarkən düzənləndikləri bir talmida fiziki mənada önlənlərin dirilərlə bir süfrədə yemək yediklərini xatırlayan qəhrəman o andan zamanında ayrıldığını anlayır, sonradan Tralfamadorlular ölüm haqqında düşüncələri ilə bunu təsdiq edir.

Göründüyü ki, Kurt Vonnequt "Sallaqxana nömrə beş və ya uşaqların xəc yürüyü" romanında fərqli ədəbi üsullardan istifadə etmiş, orijinal bədii qurğu ilə ikinci Dünya müharibəsində, xüsusilə də Drezden şəhərinin bombalanması zamanı ayrıldığı göstərilir, orduda keşif yardımçıları olarkən düzənləndikləri bir talmida fiziki mənada önlənlərin dirilərlə bir süfrədə yemək yediklərini xatırlayan qəhrəman o andan zamanında ayrıldığını anlayır, sonradan Tralfamadorlular ölüm haqqında düşüncələri ilə bunu təsdiq edir.

Ədəbiyyat

1. Abdulrahman Soran A. Absurdity In Kurt Vonnegut's Slaughterhouse-Five And The Sirens Of Titan, And Albert Camus' The Stranger And The Plague. (M.A. Thesis), Yuzuncu Yıl University, Van, 2018. 88 p.
2. Allen William Rodney. Conversations with Kurt Vonnegut. Jackson: U of Mississippi, 1988.
3. Baldick Chris. The Oxford Dictionary of Literary Terms. Oxford: Oxford U Press, 2008.
4. Davis Todd F. Kurt Vonnegut's Crusade, Or, How a Postmodern Harlequin Preached a New Kind of Humanism. Albany: State U of New York, 2006.
5. Harris Charles B. Contemporary American Novelists of the Absurd. New Haven: College & University Press, 1971.
6. Shaw William Gary. Comic Absurdity And the Novel of Kurt Vonnegut, Jr. Diss. Oklahoma State U, 1975. Oklahoma State U Library, 1976.
7. Simpson, Josh. "This Promising of Great Secrets": Literature, Ideas, and the (Re)Invention of Reality in Kurt Vonnegut's God Bless You, Mr. Rosewater. Slaughterhouse-Five, and Breakfast of Champions "Fantasies of an Impossibly Hospitable World": Science Fiction and Madness in Vonnegut's Troutman Trilogy". Critique: Studies in Contemporary Fiction 45.3 (2004): 261-71. Web. 24 Feb. 2017.
8. Schatz Stanley. Kurt Vonnegut Jr. Twayne, 1976.
9. Vonnegut Kurt. Slaughterhouse-Five. New York: Dial Press, 2007.
10. Vonnegut Kurt. Wampeters, Foma, & Granfalloons(Opinions). New York: Dial Press, 1999.

Açarsızlar: Kurt Vonnequt, roman. "Sallaqxana nömrə beş və ya uşaqların xəc yürüyü". Dresden
Ключевые слова: Kurt Vonnequt, roman, "Бойня номер пять", или Крестовый поход детей", Dresden
Key words: Kurt Vonnequt, novel, "Slaughterhouse-Five, or, The Children's Crusade", Dresden

ОСОБЕННОСТИ ТЕМЫ И ИДЕИ РОМАНА КУРТА ВОННЕГУТА "БОЙНЯ НОМЕР ПЯТЬ, ИЛИ КРЕСТОВЫЙ ПОХОД ДЕТЕЙ"

Резюме

Kurt Vonnegut, видный представитель американской литературы XX века, был одним из писателей, проявивших оригинальное отношение к литературным течениям и общественно-политической жизни того времени. Знаменитый роман писателя «Бойня номер пять, или Крестовый поход детей» (1969) — одно из важных произведений, как с точки зрения эстетических качеств, так и иного подхода к реальным событиям. Роман «Бойня номер пять, или крестовый поход детей» также носит автобиографический характер. Во время Второй мировой войны К.Воннегут попал в плен к немцам, был отправлен в Европу для участия в битве в Арденнах в Дрездене и оставался в плену до конца войны. Хотя страшные события и военные бедствия в Дрездене нашли отражение в ряде произведений писателя, роман «Бойня номер пять» непосредственно посвящен упомянутой трагедии. Роман рассказывает об этом событии, в результате которого погибли более ста тридцати пяти тысяч человек, и показывает критичное отношение К.Воннегута к войне. Как и в ряде своих романов, в произведении «Бойня номер пять, или крестовый поход детей» К.Воннегут использовал литературные приемы постмодернизма,

фангазин, символизма, фантастики и иронии.

FEATURES OF THE THEME AND IDEA OF KURT VONNEGUT'S NOVEL “SLAUGHTERHOUSE-FIVE OR THE CHILDREN'S CRUSADE”

Summary

Kurt Vonnegut, a prominent representative of American literature of the 20th century, was one of the writers who showed an original attitude to the literary movements and socio-political life of that time. The writer's famous novel Slaughterhouse-Five (or The Children's Crusade: A Duty Dance with Death (1969)) is one of the most important works, both in terms of aesthetic qualities and a different approach to real events. The novel “Slaughterhouse-Five, or The Children's Crusade” is also autobiographical. During the Second World War, K. Vonnegut was captured by the Germans, was sent to Europe to participate in the Battle of the Bulge in Dresden and remained in captivity until the end of the war. Although the terrible events and military disasters in Dresden were reflected in a number of the writer's works, the novel “Slaughterhouse – Five” is directly dedicated to the mentioned tragedy. The novel tells about this event, as a result of which more than one hundred and thirty-five thousand people died, and shows the critical attitude of K. Vonnegut to the war. As in a number of his novels, in “Slaughterhouse-Five, or The Children's Crusade”, K. Vonnegut used the literary techniques of postmodernism, fantasy, symbolism, fiction and irony.

РӨҮСІ: дос. Е. Вәлиева